

Orfoepiyaya tabe olan adlar

Gülüş, Turuş, Nariş, Balış kimi adların sonundakı “ş” səsi əslində “nc” səsbirləşməsinin orfoepiyanın tələbinə boyun əyməsidir. Gülünc, Turunc, Narınc, Balınc şəklində yazılıMALI olan bu adların yazılışı zamanı sözün tələffüz şəkli orfoqrafiya prinsipinə öz hökmü-nü diqtə edə bilməşdir. Əslində orfoqrafiyada bu cür hallar xalq dilinin şirinli-yini qoruyub saxlayan amil olmaqla məqbul sayılmalıdır. Hətta Sevinc adı da yaşılı adamların dilində Seviş şəklin-də tələffüz ediləndə şirin səslənir. Qubuş adı da (mənim ana babamın adıdır) uşağa əzizləyib deyilən “qurban ola-ram” ifadəsinin “qubuş olum” şəklin-dən yaranıbdır: Qurban – Qubuş.

Bundan başqa, Mövlüş adı Mövlan(-verdi), Xuduş adı Xudaverdi adlarının tələffüzdə qısaldılmış variantları olmaqla orfoqrafiyanı özünə tabe etdirmişdir.

Tellala, Güllala şəklində səslənən qız adları da vardır ki, onların orfoqrafiyasını bərpa etmədən mənasını anla-maq çətin olur: Tellalə, Güllalə adlarının bu cür səslənişi Lalə adının ahəng qanununa tabe etdirilərək Lala şəklində tələffüz edilməsi prinsipinə əsaslanır.

Əlifoğlu, Şakir.

